

Tarix üzrə test

Təlimat

Qarşınızdakı imtahan testinin elektron bukletidir.

Testin hər bir tapşırığının təlimatı ilə diqqətlə tanış olun, hər bir tapşırığın tələbini yaxşı düşünün və sonra işə başlayın.

Testin maksimum xalı - 60

Testin üzərində işləmək üçün sizə 5 saat vaxt verilir

Sizə uğurlar arzulayırıq!

1-24 №-li tapşırıqlar üçün təlimat. Hər suala ehtimal olunan dörd cavab verilmişdir. Onlardan yalnız biri düzgündür. Sizin seçdiyiniz cavabı işarə etməyin yeganə yolu cavablar vərəqindəki müvafiq xanada X işarəsi qoymaqdır. Heç bir başqa qeyd, üfüqi yaxud şaquli xətlər, dairəyə almaq və s. elektron proqramı tərəfindən qəbul edilmir. Əgər cavablar vərəqində işarə edilmiş cavabı düzəltmək istəyirsinizsə, xananı bütövlüklə rəngləyin və ona X işarəsi qoyun, sonra cavabın yeni variantını işarə edin (yeni xanada X işarəsi qoyun). Düzəltdiyiniz cavabı təkrarən seçmək qeyri-mümkündür. Hər tapşırığa 1 xal verilir.

1. Gürcü salnaməçisi Sumbat Davitis dze yazır, “Gürcülər çarı Baqrat Reqveni, xeyir-dua verilmiş Sumbat Kurapalatın oğlu on üçüncü xronikonun 214-cü ilində vəfat etdi və öz böyük oğlu Qurqeni qoyub getdi, onu çarlar-çarı adlandırdılar”. Gürcülər çarı Baqrat Reqveni hansı ildə vəfat etdi?

ა. 884

ბ. 934

გ. 994

დ. 1004

2. “Dəniz xalqları” hansı tərəfə soxuldular və orada mövcud olan dövləti darmadağın etdilər?

ɹ. Şimali Afrikaya

ð. Çayarasına

ç. Kiçik Asiyaya

ç. Balkanlara

3. Həmmüasirlərinə acı-acı gülən məşhur yunan komedioqrafı kim idi?

ა. Aristofan

ბ. Evripid

გ. Eskile

დ. Sofokl

4. Parnavaz çar tərəfindən Armazın bütünün ucaldılmasından başlıca məqsəd nə idi?

- ა. Təkallahlılığın müəyyən edilməsi
- ბ. Bütperəstliyin təsis edilməsi
- გ. Göy cisimlərinə sitayişin təsis edilməsi
- დ. Ümumi ali Allahın kultunun yaranması

5. Xəritədə hansı dövlətin güclənməsi dövrü əks etdirilmişdir?



ა. Makedoniyalı İskəndərin imperiyasının

ბ. Franklar çarlığının

გ. Ərəblər xəlifəsinin

დ. Roma imperiyasının

6. Roma Respublikasında baş verən vətəndaş müharibələrinin uzunmüddətli dövrü nə vaxt başa çatdı?

- ა. Sulanın təkhakimiyyətli rəhbərliyi ilə
- ბ. Qneus Pompeusun diktaturası ilə
- გ. Servius Tulliusun çarlığı ilə
- დ. Oktaviusun imperatorluğu ilə

7. Franklar çarı Xlodvik hansı sülalənin nümayəndəsi idi?

ۛ. Valuanın

ۛ. Merovinglərin

ۛ. Kapetinglərin

ۛ. Karolinglərin

8. Digər səbəblərlə yanaşı Bizans imperatorları tərəfindən ikona ilə mübarizə aparanların dəstəyinə nə səbəb oldu?

- ⸈. Roma papası ilə yaxınlaşmaq arzusu
- ⸉. Dövlətdə sabitliyin saxlanması zərurəti
- ⸊. Zəngin kilsə əmlakına sahib olmaq arzusu
- ⸻. Kilsə yığıncağının qərarı ilə müəyyən edilmiş təəhhüdlər

9. Orta əsrlər Avropasında feodi nəyi təmsil edirdi?

- а. Vassal tərəfindən senyor üçün hamilik əvəzinə güzəştə gedilmiş torpaq sahəsi
- б. Təhkimçi kəndlilər tərəfindən onların torpağından feodal üçün ödənilən biyar və vergi
- в. Feodallar tərəfindən təhkimçi kəndlilərin becərməsi və qulluq edilməsi üçün onlara verilmiş torpaq
- г. Senyor tərəfindən vassala xidmət əvəzinə verilmiş torpaq sahəsi

10. “Karolonq dirçəlişi” dövrünün məşhur alimi kim idi?

ა. Toma Akvineli

ბ. Vulfila

გ. Aynhard

დ. Pyer Abelar

11. Abbasilərin hakimiyyəti dövründə “Müdrilik evi” hansı şəhərdə tikildi?

ა. Bağdadda

ბ. Yerusəlimdə

გ. İskəndəriyyədə

დ. Qranadada

12. Roma papalarının və İlahi Roma imperatorlarının nəyə görə bir-birinə qarşı durduqları investitura nə idi?

- ა. Vergilərin müəyyən edilməsi və toplanması üstünlüyü
- ბ. Diptixdə birinci yerdə adı çəkilməsinə hörmət
- გ. Yepiskopların təkşəxsiyyət kimi təyin edilməsi hüququ
- დ. Dünya Kilsə Yığıncağının çağırılması üstünlüyü

13. Orta əsrlərdə Avropalılar ərəb tərcüməçisi vasitəsilə hansı yunan filosofunun əsəri ilə tanış oldular?

Ⓐ. Aristotelin

Ⓑ. Virqilinin

Ⓒ. Demokritin

Ⓓ. Flaviusun

14. III Baqrat kurapalathğa, IV Baqrat daha yüksək titul olan sevastosluğa malik idi, II Giorgi isə kesaros adlanırdı. Bu fakt nəyi göstərir?

- ა. Gürcüstan çarlığı ərazisinin genişlənməsini
- ბ. Bizans üçün Gürcüstanın əhəmiyyətinin artmasını
- გ. Gürcülərin Səlib yürüşündə fəal iştirakı
- დ. Gürcülərin səlcuq türklərinə qarşı uğurlu döyüşləri

15. Nizamülmülk kim idi?

- ა. Ərəblər xəlifəsinin ali xalq hakimi
- ბ. İlخانilər dövlətinin divanının rəhbəri
- გ. Səlcuqlar sultanlığının ən nüfuzlu vəziri
- დ. Sasanilər İranının ali hakimiyyət kahini

16. II Henri Plantaqenet və Tomas Beket arasında qarşıdurmaya nə səbəb oldu?

- Ⓐ. Beketin təşəbbüsü ilə Roma papası əleyhinə başlanmış təbliğat
- Ⓑ. Henrinin anqlikan kilsəsinin başçısı elan edilməsi
- Ⓒ. Beket tərəfindən Böyük Azadlıq Xartiyasının dəstəklənməsi
- Ⓓ. Henrinin ruhani şəxsləri özünə tabe etmək arzusu


17. IV Davidin fəaliyyətinin mühüm nəticələrindən birini nə hesab edək?

- ა. Dövlətin idarə olunmasının yeni sisteminin yaradılması
- ბ. Feodal cəmiyyət üçün yeni hüquq toplusunun yaradılması
- გ. Ona qədər fəaliyyətdə olan kilsə strukturunun kökündən yenidən dəyişdirilməsi
- დ. Qərbi Avropa ölkələri ilə sıx əlaqə yaradılması

18. Kapetinglər sülaləsinin hakimiyyəti başa çatdıqdan sonra İngiltərə çarı Fransanın taxtına irad tutdu. O bu iradı nəyin əsasında irəli sürdü?

- ა. Normandiya hersoqu idi və Fransanın birinci şəxsi sayılırdı
- ბ. Fransa çarı Gözəl Filipin nəvəsi idi
- გ. Paris qrafı tituluna malik idi və çar canişini sayılırdı
- დ. Fransa çarı sonsuz Müqəddəs Luinin bacısı oğlu idi

19. İllüstrasiyada təqdim olunan xəritədə hansı tarixi proses əks etdirilmişdir?



ა. Dekolonizasiya

ბ. Rekonkista

გ. Restavrasiya

დ. Risorcimento

20. Gürcüstandan göndərilmiş şəxslərin Ferrara-Florensiya kilsə yığıncağını tərk etmələrinin səbəblərindən biri nə idi?

- ა. Yığıncağın gedişində Konstantinopolun azad edilməsi üçün daha Osmanlı əleyhinə koalisiya yaradılmaması barədə qəbul edilmiş qərar
- ბ. Yığıncaqda elan edilmiş qərb və şərq kilsələrinin Roma papasının hakimiyyəti altında birləşdirilməsi ideyasının elan edilməsi
- გ. Yığıncaq tərəfindən Yerusəlimin Xaç monastırının gürcü kilsəsinin sərəncamına qaytarılması tələbinə məhəl qoyulmaması
- დ. Roma papasının katolik yepiskopluğunun iqamətgahının Tbilisidən Smirnaya köçürülməsi barədə təkbaşına qərar qəbul etməsi

21. Otuzillik müharibənin səbəblərindən biri nə idi?

- 5. Balkanlarda xristianlarla müsəlmanlar arasında dini qarşıdurma
- 8. Mərkəzi Avropada katoliklər və protestantlar arasında dini qarşıdurma
- 8. Flandriyada və Niderlandda Fransa və İngiltərənin mənafeələrinin toqquşması
- 9. İspaniya və İlahi Roma imperiyası arasında Avropada birincilik uğrunda mübarizə

22. 1829-cu il Adrianopol sülh müqaviləsinin nəticələrindən biri nə idi?

- ა. Samtsxe Cavaxetinin Axalsixe və Axalkalaki ilə birlikdə Rusiyaya verilməsi
- ბ. Osmanlı Kartlini və Kaxetini Rusiyanın tərkibində tanıdı
- გ. Rusiya Acarıstanı tutdu, Batumiyə və Kobuletiyə sahib oldu
- დ. Osmanlı Lazetini və Qars vilayətini Rusiyaya güzəştə getdi

23. Gürcüstan Demokratik Respublikası ilə əlaqədar hansı fikir düzgündür?

- ა. Elan edilmiş neytralitetə baxmayaraq, Gürcüstan real surətdə Antantanın müttəfiqi idi və məhz buna görə Britaniyanın hərbi qüvvələri 1919-1920-ci illərdə burada idilər
- ბ. Sovet Rusiyası ilə bağlanmış sülh müqaviləsi Almaniyanın böyük narazılığına səbəb oldu və o özünün hərbi birləşmələrini 1919-cu ildə Gürcüstandan çıxardı
- გ. Mövcud olan sülh müqaviləsinə baxmayaraq, Osmanlı yenə də Gürcüstana ciddi ərazi iradları tuturdu və bu 1920-ci ildə Gürcüstanın millətlər liqasına qəbul edilməməsinin səbəblərindən biri oldu
- დ. Gürcüstan Avropada sosialistlərin hakimiyyət başına gəldiyi ilk dövlət idi və bu ikinci beynəlmiləl üzvlərinin nümayəndə heyətinin 1920-ci ildə Gürcüstana qonaq getmələrinə səbəb oldu

24. Fotoşekillərdə hansı tarixi epizod əks etdirilmişdir?



- а. Brestdə Polşanın birlikdə işğalı zamanı Sovet və Almaniya zabitlərinin görüşü
- б. Anşlus Avstriya-Almaniya sərhəddində Avstriya və Almaniya zabitlərinin görüşü
- в. Almaniya məğlub olduqdan sonra Elba çayı üzərində Amerika və Sovet zabitlərinin görüşü
- г. Şimali Afrikada Misir azad edilərkən İngiltərə və Amerika zabitlərinin görüşü

25-28 №-li tapşırıqlar üçün təlimat.

Tarixi hadisələri xronoloji qaydada yerləşdirin. Cavabları cavablar vərəqində verilmiş xanalarda yazın. Nəzərə alın ki, xanada yalnız qeyd olunmuş hadisənin müvafiq rəqəmi yazılmalıdır. Birinci xanada ən əvvəl baş verən hadisə ilə qeyd olunan rəqəm yazılmalıdır və s. Buna müvafiq olaraq, sonuncu, üçüncü xanada ən gec baş verən hadisə ilə qeyd olunan rəqəm yazılmalıdır. Hər tapşırığa 1 xal verilir.

25. Yunan tarixçilərini onların fəaliyyət göstərdikləri dövr üzrə xronoloji qaydada yerləşdirin:

1. Polibios
2. Ksenofont
3. Plutark

26. Səlib yürüşü dövründə baş vermiş hadisələri xronoloji qaydada yerləşdirin:

1. Səlahəddin tərəfindən Yerusəlimin alınması
2. Antiokiya knyazlığının təsis edilməsi
3. Damietanın mühasirəyə alınması

27. Memarlıq abidələrini onların ucaldıldığı dövr üzrə xronoloji qaydada yerləşdirin:

1. Axali Şuamta
2. İkorta
3. Barakoni

28. Bədii əsərləri onların təsvir olunduğu dövrlər üzrə xronoloji qaydada yerləşdirin:

1. Qriqol Robakidzenin “Öldürülmüş ruh”
2. Mixail Cavaxişvilinin “Ləmbəli və qaşiq”
3. Levan Qotuanın “Qəhrəmanların dərdi”

29№-li tapşırıq üçün təlimat.

Şagirdə xəritə verildi. O öz biliyinə və xəritədəki informasiyaya görə verilən suallara cavab verməlidir.

Şagirdin verdiyi cavablarda iki (2) səhv vardır.

Siz bu səhvləri tapmalı, onları cavablar vərəqinin müvafiq yerində yazmalı və oradaca düzgün cavabı qeyd etməlisiniz. Tapşırığa maksimum 2 xal verilir.

Tapşırıq 29. Xəritəyə və suallara növbəti səhifələrdə baxın






Suallara növbəti səhifədə baxın

Şagirdə verilən suallar:	Şagirdin verdiyi cavablar:
29.1. Bu tarixi hadisə hansı adla məşhurdur ki, onun tərkib hissəsini xəritədə göstərilən ekspedisiyalar təşkil edir?	29.1 Böyük coğrafi kəşflər
29.2. Qəhvəyi rəngli oxla göstərilmiş ekspedisiya hansı dövlətdən həyata keçirildi və onun rəhbəri kim idi?	29.2. İspaniyadan, Kolumb
29.3. Yaşıl rəngli oxla göstərilmiş ekspedisiya hansı dövlətdən həyata keçirildi və onun rəhbəri kim idi?	29.3. Portuqaliyadan, Vasko da Qama
29.4. Qəhvəyi rəngli oxla göstərilmiş ekspedisiyanın ilkin məqsədi nə idi?	29.4. Yeni qitənin tapılması
29.5. Xəritədə göstərilən ekspedisiyalara təkan verən bir konkret tarixi hadisənin adını çəkin, fikrinizi hökmən əsaslandırın	29.5. Avropada dini müharibələr, çünki məğlub edilmiş hugenotlar Avropanı tərk etməyə məcbur oldular

30 №-li tapşırıq üçün təlimat

İllüstrasiyada verilmiş informasiyanı diqqətlə təhlil edin və suallara cavab verin. Cavabları cavablar vərəqinin müvafiq yerinə yazın. Tapşırığa maksimum 7 xal verilir.

Tapşırıq 30. İllüstrasiyalara və suallara növbəti səhifələrdə baxın



Tapşırıq 30. Təqdim olunan fotosəkillər Yalta və Potsdam konfranslarına həsr edilmişdir.

N1



N2



N3



Suallara növbəti səhifədə baxın

Suallar:

(2) **30.1.** Yalta konfransında görüş hansı fotoda əks etdirilmişdir? Fikrinizi illüstrasiyada mövcud olan informasiya üzrə əsaslandırın.

(2) **30.2.** Potsdam konfransı zamanı baş verən görüşləri əks etdirən iki fotodan hansı xronoloji baxımdan daha əvvəl çəkilmişdir? Fikrinizi illüstrasiyada mövcud olan informasiya üzrə əsaslandırın.

(2) **30.3.** Konfranslar arasındakı dövrdə hansı dövlət başçısı dəyişdirildi və nə üçün?

(1) **30.4.** Həmin dövlət başçılarından hansı konfransında görüşü əks etdirən foto təqdim olunmamışdır?

31№-li tapşırıq üçün təlimat. Aşağıda verilmiş tarixi sənədi diqqətlə oxuyun, mətni düşünün və suallara cavab verin. Cavabları cavablar vərəqinin müvafiq yerinə yazın. Tapşırığa maksimum 19 xal verilir.

Tapşırıq 31. Tarixi sənəd və suallara növbəti səhifələrdə baxın



Teymuraz Baqrationinin tarix əsərindən bir parça

Sonrakı baharda Ağa Məhəmməd xan Xorasanın işlərindən vaxt tapdı və hazırlıq görmüş qoşunla Tehrandan gəldi və Ərdəbilə daxil oldu. O zaman rus qoşunu cənab Valerian Zubov və başqaları Dərbənd yolu ilə Rusiyaya doğru qayıtdılar. Qoşunun bir hissəsi Gürcüstan yolu ilə gəldi və payızadək Gürcüstanda qaldı.

Qarabağlı İbrahim xan rusların geri qaçdığını və Ağa Məhəmməd xanın ikinci dəfə gəldiyini gördü və Şuşa qalasını möhkəmləndirə bilmədi, çünki Qarabağda çox az sakin qalmışdı. Ağa Məhəmməd xana görə bəzi sakinlər qaçdılar, bəziləri isə orada qaldılar və gələn il üçün daha əkin-səpin işləri görə bilmədilər, çünki mal-qaraları ac idi. Buna görə də onların əksəriyyəti ayrılıb Kartliyə, Kaxetiyyə və digər yerlərə getdilər. Əksəriyyəti Gürcüstanda qaldı və daha Qarabağa qayıtmadı, çünki Gürcüstanda yaşayırdılar. İbrahim xanın bütün qohumlarını iranlılar əsir aldılar. Daha nə çörəkləri, nə yeməkləri, nə barıtları, nə də güllələri qaldı. Buna görə də qalanın sakinləri bütün ailə ilə birlikdə getdilər. Sakilərin bəzisi getdi, bəzisi isə orada qaldı, başqaları isə müxtəlif yerlərə qaçdılar.

Suallara keçid: [1](#) [2](#) [3](#) [4](#) [5](#) [6](#) [7](#) [8](#) [9](#) [10](#) [11](#)

Bu zaman İbrahim xan qaçanlarla birlikdə Kür və Alazani çaylarını keçdi. Carda yaşayan ləzgilərə sığındı və Balakən deyilən bir yerdə iri kənd saldı. Ağa Məhəmməd xan iranlı süvarilərlə Şuşa qalasına daxil oldu və içəridə dayandı. Ağa Məhəmməd xan İbrahim xanı ələ keçirə bilmədiyinə görə çox qəzəblənmişdi. Öz qoşunlarını Şirvana və Şəkiyə göndərdi. Şamaxı xanını öz yanına çağırdı və o gələndə əsir aldı. Ona görə ki, Mustafa xan rus qoşunları gələndə Zubovu böyük hörmətlə qəbul etdi və Zubov da ona böyük hörmət göstərdi. Çünki Gürcüstan əleyhinə getmək üçün hazırlıq görürdü. Ancaq eşitdi ki, orada hələ də çoxsaylı rus əsgərləri var idi, onlara ümid bəsləmək olmazdı, çünki onlar Rusiyaya getmək üçün hazırlıq görürdülər. Çar İrakli gürcü qoşununu diqqətlə hazırlayırdı və döyüşə hazır idi. Və o zaman Tbilisidə xanımın sarayında yaşayırdı və çarın varisi olan oğlu da orada idi.

Bu zaman Ağa Məhəmməd xan qalada idi və var-qüvvə ilə qoşunu yeritməyə hazır idi. Bu zaman onun qulluqçularından olan İsfahanlı Xudat və Ağa Məhəmməd xanın digər qulluqçuları öz aralarında danışdılar.

Mətnin davamına növbəti səhifədə baxın

Bir gün səhər açılanda, o dua oxuyub yatan zaman sui-qəsdçilər onun alaçığına hücum edib xəncərlə öldürdülər və üstünə yorğan örttdülər. Xudat Ağa Məhəmməd xanın birinci sərkərdəsi Sadıq xana baş vermiş hadisəni gizli şəkildə danışdı. Sadıq xan həyəcanlandı və onu nə səbəbə görə öldürdüklerini soruşdu. O dedi ki, o bizi öldürməklə hədələyirdi və qorxduğumuza görə öldürdük. Sadıq xan dedi ki, bunu heç kəsə danışmayın və sonra, həmin gün 5000-lik qoşunla Şuşa qalasını tərk etdi və öz xanlığına, Şağağiyə getdi. Ağa Məhəmməd xanın qoşunu bu hadisədən və xanın ölümündən xəbər tutcaq Ağa Məhəmməd xanın alaçığına daxil olub onu qarət etdilər. Sonra onların arasında iğtişaş baş verdi və onlar müxtəlif hissələrə bölünərək bir-birilərini qarət etməyə və öldürməyə başladılar. Şuşa qalasının sakinləri bütün bunları görürdülər, onlar bir yerə toplaşdılar. Yaxınlıqdakı kəndlərdə, **Suallara keçid:** [1](#) [2](#) [3](#) [4](#) [5](#) [6](#) [7](#) [8](#) [9](#) [10](#) [11](#)

dağlarda, qayalıqlarda gizlənmiş adamları çağırdılar, onlar şuşalılarla birləşib iranlıları əsir alır, qarət edir və öldürürdülər. Qarabağlılar Ağa Məhəmməd xanın cənazəsinin başını kəsdilər və Balakəndə ləşzgilərə sığınmış İbrahim xana verdilər. İbrahim xan bunu görüb çox sevindi. Ağa Məhəmməd xanın bir neçə yaxın adamı öz hökmdarının başı kəsik meyidini götürüb İrana apardı. Ağa Məhəmməd xanın qardaşı arvadı Baba xanın anası Ağa Məhəmməd xanın varisi elan edilmişdi. Onun meyidini aparıb Bağdadda iranlıların ibadətگاهının yanında, Məhəmmədin kürəkəni Əlinin məzarı olan yerdə, İranın hökmdarlarının və aristokratlarının dəfn olunduğu yerdə böyük hörmətlə dəfn etdi.

Sualları növbəti səhifədə baxın

Suallar:

- (1) **31.1.** Mənbəyə əsasən, gürcü çarının “rus qoşununa” ümidi var idimi? Mənbədə mövcud olan informasiya üzrə fikri əsaslandırın.
- (1) **31.2.** Mənbəyə əsasən, Ağə Məhəmməd xanın xidmətçiləri onu öldürmək üçün niyə sui-qəsd hazırladılar?
- (1) **31.3.** Mətnə mövcud olan informasiya ilə əlaqədar Ağə Məhəmməd xanın qatilləri niyə məhz Sadıq xana müraciət etmişlər?
- (1) **31.4.** Bir konkret tarixi hadisənin adını çəkin ki, o zaman Tbilisidə olan çar xanımın sarayında “məskən salmışdır”?
- (2) **31.5.** Çarla birlikdə xanımın sarayında “məskən salmış” şəxsiyyətə nə deyilirdi və mənbənin müəllifi nə üçün onu xüsusi xatırlayır?
- (2) **31.6.** “Rus qoşunu” Qafqazda hansı konkret məqsədlə qalırdı və mənbəyə əsasən onun sərkərdəsi kim idi?

Sənədin mətninin [1-ci səhifəsinə](#) keçid

Sənədin mətninin [2-ci səhifəsinə](#) keçid

- (2) **31.7.** Mənbəyə əsasən, Şuşa qalasındakı Ağa Məhəmməd xanı əsir alan şəxsiyyətin adını çəkin.
- (2) **31.8.** Ağa Məhəmməd xanın döyüşçüləri onun ölüm xəbərini eşitcək necə hərəkət ediklərini bütünlüklə təsvir edin.
- (2) **31.9.** Mənbəyə əsasən, Ağa Məhəmməd xan kimi öz varisi hesab etdi və onunla hansı qohumluq əlaqəsi var idi?
- (2) **31.10.** Tutaq ki, mənbədə təsvir olunan hadisələrin tarixi məlum deyildir. Bu təqdirdə mənbədə mövcud olan informasiya əsasında təsvir olunan yuxarıdakı həddi maksimum dəqiqliklə müəyyən edin (tarixi göstərin). Sizin təklif etdiyiniz tarixin müvafiq dəlillərini hökmən təqdim edin.
- (3) **31.11.** Mənbəyə əsasən, İbrahim xanın Ağa Məhəmməd xanla döyüşməkdən nə üçün imtina etdiyi üç səbəbi sadalayın.

Sənədin mətninin [1-ci səhifəsinə](#) keçid

Sənədin mətninin [2-ci səhifəsinə](#) keçid

32№-li tapşırıq üçün təlimat . Aşağıdakı tapşırığı diqqətlə oxuyun və suallara cavab verin. Cavabları cavablar vərəqinin müvafiq yerinə yazın. Hər suala tam və ətraflı cavab verin. Tapşırığa maksimum 4 xal verilir.

Tapşırıq 32. Diskussiya mövzusunun müəyyən edilməsi

- (1) **32.1.** 31№-li tapşırıqda verilmiş tarixi mənbədən hansı konkret mövzunun müzakirəsi zamanı istifadə edərdiniz?
- (1) **32.2.** Dərsdə müzakirə olunmuş mövzunun başlıca məsələsini nəzərə almaqla diskussiya mövzusunun başlığını formalaşdırın.
- (2) **32.3.** Diskussiya zamanı yarana biləcək iki alternativ mövqeni formalaşdırın.